



SAHİB ABDULLAYEV

QƏLƏM

(poema)

**Qarlı aşırımda, dağ keçidində,
Ana balasını atıb gedəndə,
Qələm də intihar etmək istədi,
Qarabağ düşmənə tərk ediləndə.**

Danışır mənimlə o səssiz dillə,
Hələ çox dinəcək, çox söz deyəcək.
Belə görürəm ki, bu qələm mənlə,
Elə birlikdə də qəbrə gedəcək...

...Atmaq istəyirəm hərdən qələmi,
Quzu tək mələyir nə qədər fikir.
Ona da yad deyil dünyanın qəmi,
Duyduğum acını məndən çox çekir.

Yapışış yaxamdan mənimlə qalır,
Sürüyür yaylağa, arana məni.
Bəzən də özümü özümdən alır,
Tuş edir çiskinə, dumana məni.

Ömrümə taledən düşən ənamdır,
Bəzən acı dildir, bəzən kövrəkdir.
Bəzən o qayğıkeş nurlu anamdır,
Bəzən yarpaq kimi əsən ürekdir.

Qardaşdan, bacıdan gizlətdiyimi,
Ona söyləmişəm, ona demişəm.
Təkcə o bilibdir gözlədiyimi,
Diliylə bir kəsə sona demişəm.

Toxuyar özünü daşa, divara,
Bəzən haqq yolunda gedər tarana.
Bəzən də ümidlə çıxar yollara,
Hərdən dağa qalxar, enər arana.

Hərdən gözəllikdən, haqdan yazanda,
Dönür bircə əlcim piləyə qələm.
Nə vaxt ki, həqiqət susur qınında,
Dönür bir yumruğa, silləyə qələm.

Ölmüş anasını əmir bir əlik,
Dolur uşaq kimi gözü qələmin.
Elə ikimiz də bir xislətdəyik,
Yandırır əlimi közü qələmin.

Odur həm sirdaşım, bağribadaşım,
Mənim dərdlərimi daşıyacaqdır.
Hansı bir yerdəsə mənim başdaşım,
Onun əlləriylə yazılıcaqdır.

Əlimdə haqq deyir, haqqı söyləyir,
Bəzən Nəsimi tək soyulur qələm.
Nə vaxt bir Allahsız kəlmə dirləyir,
Köhnə quyulartək oyulur qələm.

Ələnir içindən, keçir içindən,
Döyülmüş taxiltək sovrular qələm.
Yazsa Qarabağın qəmli köçündən,
Sac üstədə bugda tək qovrular qələm.

Vermişik baş-başa yaxın dost kimi,
Gəzirəm onunla aranı, dagı.
Bir yetim gözündə görəndə nəmi,
Mənimlə birlikdə çıxır cızdağı.

Bir ünə çevrilir, dönür bir səsə
Gedib yurd yerini gəzib dolaşır.
Əgər həqiqəti yaza bilmirsə,
Onda bu qələmə ölüm yaraşır.

Birinin tapdansa haqqı hardasa,
Bu qələm özünü qılıncı çapar.
Haqq gəlib nə vaxtsa yerini tapsa,
O da sakitləşib rahatlıq tapar.

Mənlə birgə yanır hey iç-in-için,
Kül altda qorranan közümdür qələm.
Dözbə əzablara hey əlçim-əlçim,
Qeyrətdir, səbatdır, dözümdür qələm.

Yetimin payını yeyib gəzənlər,
Haqdan danışanda odlanır qələm.
Ədalət yoluna tikan düzənlər,
Görəndə dəli tək dolanır qələm.

Sevən üreklerin olub həmdəmi,
Könüldən-könüllə məktublar yazar.
Hərdən boy göstərsə ayrılıq dəmi,
Onun da köksünə acılar sızar.

Kərəm tapmayanda düymənin sırın,
Onunla birləkdə alışdı qələm.
Sonra da düşünüb o dərin-dərin,
Ülvi məhəbbətdən danışdı qələm.

Düzlüyün uğrunda, haqqın yolunda,
Dayanıb həmişə yarpaq tək əsər.
Bəzən ixtiyarı olmur canında,
Bir nadan əlində o baş da kəsər.

Bir namərd hakimin əliylə hərdən,
Böyük bir sarayı o daşsız qoyur.
Bəzən bəhrələnib harın nəfsindən,
Böyük bir ocağı o başsız qoyur.

Onunla yazılan şah qanunları,
Bəzən də yazanın özü pozanda,
Dinir köksündəki lal ağruları,
Hər məmur özü bir qanun olanda.

Bəxtiyar görəndə eli, obanı,
Çiçəyi çırtlayar, sifəti gülər.
Qaranlıq içində görsə dünyani,
Bezər öz canından, ölməyi gələr.

Bəzən inciyərək durruq üz-üzə,
Halın başa düşmür hərdən şairin.
Salamlar aparır burdan Təbrizə,
Nakam anasına Söhrab Tahirin.

Nə uşaq tanıyır, nə də ailə,
Nə vara baxır o, nə də ki yoxa.
Ağla gəlməyəni getirir dilə,
Az qalır özünü gözümə soxa.

Bəzən umduğundan çıxanda əli,
Qeyb olan ümidi, sənən arzudu.
Yazdığı bitməsə gödələr dili,
Hərdən yalquzaqdı, hərdən quzudu.

Özündən asılı olmadan hərdən,
Bir nadan məmura mədhiyyə deyir.
Sonra da utanıb xəcalətindən,
Qızmar gün altında buz tək əriyir.

Doğmadan yamanlıq, dostdan saxtalıq,
Görəndə göynəyir o iç-in-için.
Baxır ki, çəkilib göyə halallıq
O çəkmək istəyir dünyadan köcün.

Nədən danışmadı, nədən yazmadı,
Çox vaxt göyərmədi sözü qələmin.
Kəndir axtarmadı, ip axtarmadı,
Asıldı özündən özü qələmin.

Hun babam Assini¹ aldı yanında,
Hərbi təlim keçib öyrətdi nə var.
Attila uduzdu Katalaunda²,
Qələm gözlərindən axıtdı yaşlar.

Sərhədlər kiçildi, torpaq azaldı,
Qələmin köksündə artı yaralar.
Dözmədi məzarda ney tək sizladı,
Qeyrət etalonu OD ƏR babalar.

İtmiş bir erməni itinə görə,
Nəsrəddin şah ağlar qoydu Təbrizi.
Ah-nalə sığmadı nə göyə, yerə,
Çox ocaqlar söndü, qalmadı izi³.

Dininə istehza edən kafəri,
Hacı öz əliylə tez qılıincladı.
Şah Sultan Yaqubsa o "günahkarı",
Çatırıb hikkəylə özü doğradı⁴.

Koroğlu yeridi qardaş üstünə,
Qırkı qardaşların, "qəhrəman" oldu.
Sonra da qayıdış döyü dösünə,
Qətlə yetirdiyi müsəlman oldu.

Ruslar yeridilər Gəncə üstünə,
Cavad xan tək qaldı qarı yağıyla.
Qələm də bu dərdi yiğdi köksünə,
Daşdı bu yükü min cür ağrıyla.

Qardaşın halına baxıb kənardan,
Xanların hamısı çəkdi yaxasın.
İbrahim⁵ köməyi umdu yadlardan,
Ərmeğan eylədi doğma balasın⁶.

Ərmeğan edildi əsirlər kimi,
İranın şahına gül Ağabəyim.
Əliyin itirmiş cüyürlər kimi,
Üzü Qarabağa sızladı bəyim:

**"Əzizinəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnət olsa da,
Yaddan çıxmaz Qarabağ"**⁷.

Söz açdı babamdan o lal səsiylə,
Boylandı zamanın dolaylarından.
Yazıldı tarixim onun əliyə,
Ün gəldi Qobustan qayalarından.

Açıdı, vərəqlədi o tariximizi,
Ona bir dağ oldu qanlı Çaldıran.
Yazdı, açıqladı, ayıltdı bizi:
Qardaşmış qardaşa qılinc qaldıran.

Yadlar taleyimə imza atdlar,
Böldü iki yerə bizi "Gülüstan".
Oldu qismətimiz ağrı-acılar,
Qələm də susmadı, yazdı min dastan.

Neçə il boğulduq yad nəfəsində,
Bütün dəyərlərə arxa çevirdik.
Əridi dilimiz dillər içində,
Günü, güzərəni belə keçirdik.

Boşaldı Zəngəzur, getdi Borçalı,
Göyçəni döndərib Sevan etdilər.

Oğul doğma yurdu qoyub qaçalı,
Biçarə qələmə divan etdilər.

Allahsız yasaqlar, bəd qadağalar,
Kəsdiilər aranı qayalar kimi.
Güç gəldi qələmə həmin ağrılar,
Bozladı hey ağca mayalar kimi.

Qardaş həsrət qaldı doğma qardaşa,
Sahildən sahilə boylandı onlar.
Adları hardasa yazıldı daşa,
Hətta ayrılıqda qaldı məzarlar.

Bükdük boynumuzu dərd bərəsində,
Tikanlı məftillər arxasında biz.
Boylandıq o taya həsrət içində,
Çatmadı doğmaya doğma səsimiz.

Ağlaya bilmədik doğma yasında,
Oynaya bilmədik qardaş toyunda.
Əlli metrlikdən yazılan məktub,
Çatdı əlimizə ilin başında⁸.

Köşəyin itirmiş dəvələr kimi,
Şəhriyar bozladı həsrət içində.
Dişləri tökülmüş həvələr kimi,
Diddi içimizi dərd hər biçimdə.

O tayda nə qədər türk övladının,
Öz ana dilində bir məktəbi yox.
Duz-çörək itirən arsız "hay"ların,
Məktəbinin sayı özlərindən çox.

Mənim türk qardaşım ana dilində,
Danışa bilməyir doğma yurdunda.
Elə bil kəsilib səsi, dili də,
Öz doğma yurdunda yalquzağın da.

Kərkük qan içində, Qarabağ mələr,
Təbrizə uzalı qalib qolları.
Keçir xəyalından, gör, nələr, nələr,
Hələ ki, bağlıdır onun yolları.

Necə sakit dursun görüb bunları,
Əlimdə özünü öldürən qələm.
Keçirib içindən bu ağrıları,
Bəzən də düşməni güldürən qələm.

Həcəri görəndə kafər əlində,
Səlim bəylər bigin eşdi, yağladı.
Yağı da bu hala baxıb güləndə,
Dözmədi hikkədən qələm ağladı.

Onun nisgili var, onun dərdi var,
Qarabağ biçimdə, Qarabağ boyda.
Nə qədər əsirdir doğma torpaqlar,
Sevinə bilməyir nişanda, toyda.

Evdə arvadına sözü keçməyən,
Millətə rəhbərlik eşqinə düşdü.
Torpaqçın ölmək də yeri göynəyən,
Kasib şəhidlərin "püşküñə" düşdü.

Qarlı aşırımda, dağ keçidində,
Ana balasını atıb gedəndə,
Qələm də intihar etmək istədi,
Qarabağ düşmənə tərk ediləndə

Süd qoxulu əllər ana ardınca,
Uzalı qalsa da, ana dönmədi.
Elə o vaxtdan da çapdı qılınca,
Gündə neçə kərə oldu, dirildi.

Ağbirçək nənələr ağızı dualı,
İsmətdən salındı, təhqir olundu.
Ağsaqqal dədələr: ağır, sanballı,
Qaldı yaman günə, qələm odlandı.

Körpə addımladı ulduza sarı,
Görmədi o günü şəhid atası.
Çilik-çilik oldu çox arzuları,
Bir xoş gün görmədi gəlin anası.

Məmur balaları keyf eylədilər,
Güvənib atanın haram puluna.
Hərdən də ikrahla baxıb güldülər,
Torpağın uğrunda şəhid olana.

Qaldı yurd yerləri yada, yağıya,
İtib çəhlimlərdə ayaq izləri.
Analar yön tutub indi ağıya,
Baxır yurda sarı qəmli gözləri.

Yurddə haray salıb başdaşları,
Övlad o haraya çata bilməyir.
Döndərib yumağa dərd anaları,
Həsrətdən, nisgildən yata bilməyir.

Bir boz qurd söngüb Diri dağında⁹,
Üzü yurda sarı müdəm ulayır.
Dədə Qurbani də öz "yatağında",
Rahatlıq tapmayırlar, aram olmayırlar.

Kol-kos bürüyübdür sahibsiz qəbrin,
Aşıqlar anası nənəm Pərinin.
Yox olub təpəri dözümün, səbrin,
Dərdin, gəl, aşkar et dayaz, dərinin.

Əvvəlki şuxluqla axmir Araz da.
Xəcalət çəkir hey Xudafərin də.
Könüllər oxşanmır baharda, yazda.
Sərtləşib sifəti boz kədərin də.

Böyükür balalar yurdsuz, yuvasız,
Yurddə çınar qalıb köksü yazısız¹⁰,
Atası, anası Qarabağlıdır.
Özü Şəkilidir, ya Şirvanlıdır.

Qoyub məsxərəyə bir elin yasın,
Haqqı tapdalayan məmur görmüşəm.
Qısnayıb divara şəhid anasın:
"Oğlunu cəbhəyə mən göndərmişəm?"

İllər ömrümüzdən yaş aldı getdi,
Arzuya, muraza yetə bilmədik.
Həsrət ümidi lərə daş saldı getdi,
Xudafərin üstdə ötə bilmədik.

"Fərman yananların qələmi sinsin":
Şəhid anasının yüksəldi ahi.
Bu qələm çox görüb el dərdin, yasın,
Axı o neyləsin, nədir günahı?

Yurd həsrəti bir dağ oldu anama,
Üzü yurda sarı boylandı müdəm.
Belə arsızlığa, belə duruma,
Mən də qələmimlə uzağam, yadam.

Neçə qəbristanlıq "boy verdi", artdı,
Yurddan uzaq yerdə, uzaq məkanda.
Qələm fikrə dalıb qaşını çatdı,
Bu dərdi yaşayıb, onu duyanda.

Atamın, bacımın, qardaşlarımın,
Yurdumda baş daşı əl eyləyirlər.
Qara tikan basıb qəbrin ətrafin,
Gedə bilmirəmsə, məni neynirlər?

İndi başa keçib, hörmətli olub,
Səhnəyə lüt çıxıb göbək atanlar.
Biçarə səhnəmiz gör necə dolub,
Gündə neçəsiylə birgə yatanlar.

Hanı Şövkət xanım, hanı Xan əmi,
Bəlkə unudulub Cabbarın səsi?
Yandırır ocaqsız yazılıq qələmi,
Bir çox "sənətçinin" hey didişməsi¹¹.

Əyləncə yuvası olub ekranlar,
Onların əlindən biz hara gedək?
Siz ey səhnələrdə lüt soyunanlar,
Qoyun körpəmizi tərbiyə edək!

Lənətlə dağladı, yad eylədi o,
Sənəti mal kimi gövşəyənləri.
Səhnədə görməyi istəmədi o,
Cidir atları tək töyüyünləri.

Qulun xətasını əfv emək üçün,
Ağanın kərəmi yoxa çıxıbdır.
Bir saf məhəbbəti göyərtmək üçün,
Əslinin Kərəmi yoxa çıxıbdır.

Arvadı xarici ölkələr gəzən,
Müdam kişilikdən bol-bol danişdi.
Görərək bunları canından bezən,
Ocaqsız, alovşuz qələm alışdı.

Kişi küçələrdə hey axşam-səhər,
Birtəhər yaşamaq işi axtarır.
Onu hikkəsindən boğanda qəhər,
Arvad internetdə kişi axtarır¹².

Qoruyaq uşağın göz yaşlarını.
Hələ biz sağ ikən axmasın onlar¹³.
Öləndə islatsın baş daşlarını,
Yanğıyla, həsrətlə bizi ansınlar.

Ömründə torpağa ting sancmayanlar,
Almadan, heyvadan, nardan danişdi.
Yanında balası arvad alanlar,
Namusdan, qeyrətdən, ardən danişdi.

Adam var, bir içim suya həsrətdir,
Adam var hovuzda timsah saxlayır.

Adam var, peşəsi, işi qeybətdir,
Adam var düz sözün özün dağlayır.

Evdə yol gözləyən uşaqlarına,
Adam var cœurökçün qıyrı canına.
Adam var daraşib xalqın malına,
Qızıl diş saldırır öz ceyranına¹⁴.

Duyğular əlində yesir olanda,
Ziyarət etdiyim dərgahdı qələm.
İcimə bir dəli yanğı dolanda,
Çahargahdı qələm, Segahdı qələm.

Başımda at çapan fikri bişirən,
Kösövü sönməyən ocaqdı qələm.
Baxanda başımdan papaq düşürən,
Savalandı qələm, Şahdağdı qələm.

İllərlə mənimlə gəzib dolaşan,
Arzudu, ümidi, gümandı qələm.
Bəzən haqq yolunda yanıb alışan,
Bəzən də azdırən dumandı qələm.

Onunla bir kəlmə yalan söz yazsam,
Oğlumun üzünə baxa bilmərəm.
Həqiqət yolunda büdrəyib azsam,
Pisliyə şimşek tək çaxa bilmərəm.

Qarğı qələmlərin yazdıqlarını,
Qızıldan olanlar yaza bilməyir.
Qarğı qələmlərin aydınlarını,
Zamanın küləyi poza bilməyir.

Yazır yana-yana, yazır ağrıyla,
Yazdığı gözünün yaşına düşür.
Nahaq ayaq tutsa haqqın adıyla,
Daş onda qələmin başına düşür.

Hər vaxt kədərimiz bülövlü oldu,
Sevinclər pas atdı, işildamadı.
Ağrı-acılarla bizimlə qaldı,
İşlək kotan kimi hey parıldadı.

Sevincdən, nəşədən yazüb ürəkdən,
Nə vaxt güldürəcək bu qələm məni?
Yazmasa nə vaxtsa vurub köksümdən,
Vallah öldürəcək bu qələm məni.

...Fərəh boy verəcək onun üzündə,
Özün Qarabağa toxuyacaqdır.
İsa bulağında, Cıdır düzündə,
Bir qəmli şikəstə oxuyacaqdır.

...Danışır mənimlə o səssiz dillə,
Hələ çox dinəcək, çox söz deyəcək.
Belə görürəm ki, bu qələm mənlə,
Elə birlikdə də qəbrə gedəcək.

**25-26.05.2009;
10-11.07.2009**

IZAHALAR:

1. Assi-Attilanın yanında böyüyük tərbiyə almış, mükməm hərbi təhsilə yiyələnmiş və Attilanın döyüş üslublarını tam mənimseməmişdi. Sonralar Romaya qayıtdıqdan sonra imperatorun Dəşt-i-Qıpçaq işləri üzrə müşaviri olmuşdur. Attiladan öyrəndiklərindən qədərincə bəhrələnərək sonralar onun üzərinə yürüş etmişdir.

2. Katalaun çölü - Şimal-şərqi Fransada düzənlik. Attila ilk dəfə həmin düzənlikdəki döyüşdə uduzmuşdu.

3. "İtmış bir erməni itinə görə" - 1847-ci ildə Təbrizdə (başibələli Təbrizim-S.A.) rus konsulluğunda işləyən bir ermənin özünə bənzeyən iti yox olur. Uzun axtarışlardan sonra it tapılmadıqda, rus konsulu şəxsən özü bu barədə Təbriz bəylərbəyi Məhəmməd xana məlumat verir. "Qeyrətli" bəylərbəyi isə öz növbəsində nə qədər Təbriz əhlini həbs etdirir, əl-ayaqlarını qandalladıb olmanın işgəncələr verdirir. Bu hadisəyə görə etiraz edən təbrizlilər görə o vaxt Azerbaycanın vəliəhdə olan şahzadə Nəsirəddin necə "qəzəblənirsə" bir erməni itinə görə az qala Təbrizi alt-üst edir.

4. "Çatdırıb hikkəylə özü doğradı" - Hacı adlı iman sahibi bir dərvish milliyətcə erməni olan varlı tacir Xacə Mirəkə müsəlmanlığı, yəni islamiyyəti qəbul etməyi tövsiyə edir və bu zaman İslamin fəzilətlərindən uzun-uzadı moizə oxuyur bu erməniyə. Erməni isə dərvişin təklifini rədd edir, hələ desən İslama istehza ilə yanaşır. Hacı da eləməyib tənbəllik çəkir qılınçını və bu kafəri öldürür. Bu hadisədən sonra Xacə Mirəkin oğlu əlüstü Ağqoyunlu hökmədarı Sultan Yaquba şikayət edir. Sultan Yaqub da öz növbəsində Mərənddə gizlənmiş Hacını tapdırıb götfirdir. Və qəribə orasındadır ki, həmişə edam hökmünü cəlladaların əliylə yerine yetirən sultan, necə "qəzəblənirsə" Hacını xəncərlə özü qətlə yetirir ("qeyrətinə" əhsən-S.A) və əmr edir ki, Hacının cəsədini itlərə atsınlar.

Sultanın qəzəbindən qorxaraq heç kim küçədə atılıb qalmış meyitə yaxın düşə bilmir. Nəhayət, ağısaqqallar sultan ailəsinə yaxın olan, Yaqubun atası Uzun Həsənin məqbərəsinin mütəvəllisi, iman sahibi dərvish Qasıma müraciət edirlər. Dərvish Qasım da sultan ailəsinə yaxınlığından bəhrələnib meyitin küçədə götürülüb müsəlman qaydası ilə dəfn olunmasına şərait yaradır. Bundan xəbər tutan Sultan Yaqub düşünmədən, tərəddüd etmədən belə atasının məqbərəsinin qulluqçusunu da öldürür. Bununla ürəyi soyumayan Sultan Yaqub Təbriz camaatını ağır şəkildə cəzalandırır, şəhəri başdan-başa öz əsgərlərinə talan

etdirir. Bütün bunlardan sonra bu "qeyrət dağarcığı" Xacə Mirəkin diğəsini saraya dəvət edir, ona alimənsəblərə la-yiq qəbul düzəldirir və utanıb-qızarmadan, xəcalətindən yerə girmədən baş vermiş olaya görə dığadan üzr istəyir.

5. İbrahim (İbrahimxəlil) xan - Qarabağ xanı (1763-1806) - Çar Rusiyasının qoşunları Gəncəyə hücum edəndə Cavad xanın birləşib düşmənə qarşı birgə mübarizə aparmaq təklifinə xanların hamısı, o cümlədən İbrahimxəlil xan da biganə yanaşmışdır.

6. "Ərməğan eylədi döğma balasın" - İbrahimxəlil xan qızı Ağabəyim ağanı öz siyasetinə qurban verərək Fətəli şah Qacara "ərməğan" etmişdi.

7. Ağabəyim ağa (1781-1831) - Azərbaycan şairəsi. Qarabağ xanı İbrahimxəlil xanın qızı. İbrahimxəlil xan tərəfindən zorla Fətəli şah Qacara əre verilmiş, ədəbi aləmdə "Ağabacı" ləqəbi ilə tanınan kövrək təbli şairə Ağabəyim ağa həmişə Vətən həsrətini, Qarabağ dərdlərini özündə ehtiva edən həzin və lirik şeirlər yazmışdır. Tez-tez qeyd edilən bayatını işlətməyi xoşlayarmış. Çuğulların vasitəsilə bundan xəbər tutan Fətəli şah Qacar bunu ona irad tutanda, Ağabəyim ağa: "Şahım, sizə düz çatdırma-yıblar. Mən: "Tehran cənnətə döndü, Yaddan çıxdı Qarabağ", demişəm", - deyərək vəziyyətdən çıxır.

8. "Çatdı əlimizə ilin başında" - sonralar SSRİ öz siyasetini bir azca yumşaltmış və o taylı - bu taylı azərbaycanlılara biri-birləriyle məktublaşmağa icazə vermişdi. Arazın sahilində üz-üzə olan kəndlərdən biri-birinə yazılan məktublar Moskvadan dolanaraq nə qədər instansiyalardan keçərək neçə aylardan sonra sahibinə çatırıldı. Məktub sahibine çatanda isə çox gec olurdu.

9. Diri dağı - Qafqaz sıra dağlarının cənubda axırıcı dağı. Cəbrayıl rayonu ərazisindədir. Aşıq sənətinin atası Dirili Qurbanının qəbri həmin dağdadır.

10. "Yurduda çinar qalıb köksü yazısız" - uşaq vaxtlarımızda adımızı zamanlarının yaşadaşı Xan Çinarlarının gövdəsinə və budaqlarına yazardıq. İllər ötərdi, lakin o yazılar pozulmadı.

11. "Bir çox "sənətçinin" hey didişməsi" - Vaxtilə sənətçilər öz sanbalları və kübarlıqları ilə seçilərdilər. Yeniyetmə vaxtı filarmoniya bağında kənardan durub Xan əminin və digər sənətçilərin rəftarlarına, biri-birinə elitar münasibətlərinə o qədər baxmışam ki. İndiki sənətçilərin isə əksəriyyəti biri-biri ilə didişir, gündəmdə qalmaq üçün min hoqqadan çıxırlar. Uzun illərdir ki, iki ağbirçək xalq artistinin didişmələri səngimek bilmir.

12. "Arvad internetdə kişi axtarır" - İnternet saytlarının birində belə bir məlumat yayımlanmışdı ki, kişi aradığını internetdə başqa kişilərlə yazışında yaxalamış və onun başını kəsmiştir.

13. Qədim yunan filosofu və riyaziyyatçısı Pifaqor demisidir: "Uşaqlarınızın göz yaşalarını qoruyun ki, onlar bu yaşları sizin qəbriniz üstündə axıda bilsinlər".

14. "Qızıl diş saldırır öz ceyranına" - mətbuatda yayılan xəbərlərə görə yüksək çinli məmurlardan biri hovuzda timsah saxlayır, digəri isə həyətində saxladığı ceyrana qızıl və brilliantdan diş saldırır.